



[mam Xomeyninin Qorbaova mktubu Qafqaz xomeyniilri n mjd idi](#)

mam Xomeyninin Qorbaova mktubu SSR-nin dalmasndan 3 il nc, 1989-cu ilin yanvar aynda yazld. Bu mktub o vaxt SSR-nin hasarnda olan Qafqaz xomeyniilri n byk mjd saylrd. Onlar .mktubu aparan iranl heyti qarlayaraq "Xomeyni salam" arlar verirdilr

AranNews – Xomeyniçilr formaladqdan sonra 70-80-c illrd davaml olaraq randa ba vern hadislri diqql izlyirlr. slam nqilab hidlri üçün öz aralarnda matm mrasimi keçirirlr v rann hrlrin hücum ediln geclr evlrinin iqlarn söndürür, SSR-nin .dmir divarlar arxasndan iranl mücahidlr yardmlarn çatdrrlar SSR-nin son illrind Qorbaçovun akarlq (qlasnost) v yenidnurma siyasti gldi. Akarlq hakimiyytin partiyadan uraya nisbi ötürülmsi, yenidnurma is SSR trkibindki respublikalarn bal iqtisadiyyatnn azad bazarla .ttbiqinin balanc idi

Qorbaçov SSR-ni 1985-ci ild thvil ald v 1991-ci ild onu yer vurdu. Qorbaçovun ölüm doru gedn imperatorluu diriltmk üçün göstrdiyi bütün sylr ntcsiz qald. Alnnda olan xritsi il dünya jurnalislrinin atalar sözün çevrilmi Qorbaçov 25 sentyabr 1991-ci ild istefa verdi v 1 yanvar .1992-ci ild SSR-nin sonu elan edildi

imal ays yer yxld v onun cnazsindn 15 yeni ölk meydana glrk müstqilliyini elan etdi: Rusiya, Belarus, Ukrayna, Moldova, Estoniya, Latviya, Litva, Gürcüstan, Azrbaycan, Ermnistan, Türkmnistan, .Qazaxstan, Qrzstan, Özkbistan v Tacikistan

SSR-nin dalmasndan 3 il vvl, 1989-cu ilin yanvar aynda mam Xomeyninin Qorbaçova mktubu yazld. mam mktubda Qorbaçovun üzün yeni qap açd, lakin Qorbaçov bundan üz döndrdi. Bu mktub Qafqazn xomeyniçilri üçün böyük müjd idi. Onlar SSR-nin hasarnda mktubu aparan iranl .heyti qarlayaraq “Xomeyni salam” üarlar verirdilr Mixail Sergeyeviç Qorbaçov siyasi xritlin üzrin ad böyük hrflrl yazlm SSR-nin Kommunist Partiyasnn ryast heytinin sdri idi, lakin bu ad heç vaxt formalamad v SSR millti yaranmad. Niy? Çünki internasionalizmdn millt doulmur. Amma SSR-nin formalaa bilmmsinin sbbi tkc bu deyildi v digr bir tzad da ortada var idi. Siyasi rqin tbqsiz cmiyytind “fhl” deyil, “rus” yuxar tbqd dayand. SSR-d yalnz ruslar Politbüroya daxil ola bildilr. Digr xalqlardan .tkc bir neç nfr burax daxil ola bildi v onlardan biri d Heydr liyev idi mamm mktubu Allah klamndan ilham alm bir ildrm v maarifIndirici idi. Mktub Cavadi Amuli, Mhmmad Cavad Laricani v Mrziyy Dabba vasitsil Kreml .göndrildi

!“Cnab Qorbaçov&

Bunu yax bilmk lazmdr ki, ölknizin sas problemi mülkiiyyt, iqtisadiyyat v azadlq problemi deyil. sas probleminiz Allaha inamnzn olmamasdr. Qrbi d tnzzül v çxmaza sürüklyn sas mqam mhz budur. sas probleminiz varl var edn, yaradan Allahla uzun ;müddtli v faydasz mübariznizdir.&rdquo

Bu mktub yazlan v mam Xomeyninin kommunizmin sümüklinin sndn xbr verdiyi vaxt onun sözü siyast elminin paradiqmik prinsiplri il uyun glmirdi. 1989-cu ilin yanvar aynn ilk gününd üçüncü dünya ölksi v müharibdn tz çxm bir mmktin rhbri iki qütü dünyann rq imperatoruna nsiht mktubu yazd, onun v slfrrinin sonunun çatdn xbr verdi. Bildirdi ki, imperatorluq bütün dbdb v zmti il artq dalmdr, ninki .dalmaq üzrdir. SSR bu mktubdan 3 il sonra dald. Hm SSR, hm d rq bloku !ldquo;Cnab Qorbaçov&

Artq ham baa dümüdür ki, bundan sonra kommunizmin yeri dünya siyast muzeyidir. Çünki marksizm insann heç bir problemin hll tapa bilmyib. Çünki o materialist bir tlimdir v materializml briyyti Qrbd v rqd pnctsind zn mnvi problemlr hll yolu tapla ;bilmz.&rdquo

Sovet hökumti bir inqilabla gldi, inqilablarla getdi. Onun dalmas Kommunist Partiyas iqtidarnn sonu oldu v onun hakimiyyti bütün respublikalarda rsmilikdn çxd. Yeni yaranm siyasi bölümlrd vzifd olanlar kommunistlr idirl v onlar demokratiya v kapitalizm keçid üçün zmin yaratmal idirl. Yeni keçid dövrü v qabaqk rus-kommunist hakimiyytin tlimirinin birlmsindn yaranan “pseudo-diktatorluq” respublika adlanan bu siyasi .bölümlrin çoxunda vücuda glmidi

Qorbaçov akarlq v yenidnqurma siyastlrini baladqda artq n Kommunist Partiyasnn mütlq hakimiyyti üçün qanunilik qald, n d SSR inanclar sistemind kommunist normalar üçün yer qald. Ona gör d Qorbaçovun nzrd tutuduu örtük prosesi SSR-dn bzi vaqonlar açmaq vzin öz yükünü atd v .sonuncu dayanacaqda hmilik olaraq dayand

SSR yer yxlmaq üzr ikn yeni dövrün xomeyniçilri .öz siyasi hyatlarna baladlar

Mehdi Nalbndi